

## Bağdad Uzunqulağı

Betti Bleyer

Şer Azərbaycan İnternəşnl jurnalının Yaz, 2004-cü il buraxılışından götürülmüşdür.

Ey, hisli-pashı, bürkü Bağdad küçələrində  
Maşın tıxacının düz ortasıyla  
Ağır-ağır irəliləyən gözlüklü uzunqulaq,

Hərarət qalxır,  
Ehtiraslar coşur  
Doludur ur havanı qarğış, ədəbsizlik, lənət,  
Çaşqunlıq, qəzəb, nifrət, təqsir.

İşıq yox,  
Qayda yaratmağa svetafor yox,  
Xaosu yatıracaq bir qüvvə yox.

Ey gözlüklü uzunqulaq,  
Sağdan soldan göz yumaraq  
Bu dünyanın hərcmərciliyinə  
Sənin kimi biganə olmaq istəyirəm.

Qoy sənə qoşulum,  
Ağır-ağır irəliyə addımlayaq.  
Mənzil—qarşidakıdır,  
Yol verin,  
Çatdıracağım yüküm var.  
Ey hisli-tozlu, bürkülu Bağdad yollarındaki  
Gözlüklü uzunqulaq.

(Yay 2003. ABŞ-ın Bağdadı bombardan etməsi nəticəsində yaranan qarışıklıqdan  
təsirlənərək)

---

İngilis dilindən tərcümə etdi: Aynurə Hüseynova  
Veb üçün hazırladı və vebə qoydu: Ülviiyə Məmmədova  
AZERI.orga qoyuldu: iyun, 2004